


## Şuşa ili - 2022



# Şuşalı düşüncə adamı

**İlk kitabxananın banisi, Atatürkün məsləhətçisi Əhməd bəy Ağaoğlu**

*Günel Abbas*

### Xalqımızın Əhməd bəy Ağaoğlu başıuculuğu

131 yaşı Şuşa Real Məktəbi Azərbaycana çoxsaylı ziyalılar, yazıçılar, ədiblər bəxş edib. Məktəbdə onlarla görkəmli ziyalılar dərs alıb, dünyəvi elmlərə yiyələnilərlər. Şuşa Real Məktəbinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri də Əhməd bəy Ağaoğludur. Əhməd bəy Ağaoğlu milləti millət edən, ona güc verən, özünə döndürən oğullardandır. O, Azərbaycan xalqının milli mübarizə tarixində mühüm rol oynayan simalardan biridir. Yaşadığı dövrün mənbələrinə nəzər saldıqda Azərbaycanın Əhməd bəy Ağaoğlu adında bir başıuculuğu olduğunu daha yaxşı dərk etmək mümkündür.

### Həyatının hər zərrəsində Şuşa

Əhməd bəy Ağaoğlu 1869-cu il-də Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdalar elindən idi. Bu tayfa XVIII əsrə bütünlükə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmış, daha sonra isə Qarabağa yerləşiblər. Atası Mirzə Həsən boy varlı pambıqcı fermer olub. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Elə babası Mirzə İbrahim də Şuşanın ən möşhur alimlərindən olub. O, xəttat idil və türk dilində şeirlər yazıb. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillerini biliblər. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı olub.

Əhməd bəy Ağaoğlu xatirələrində təhsilində anasının və əmisinin böyük rolunu olduğunu göstərib. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasına istəyərək ona 6 yaşından fars ve ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoş gəlmədiyi yazar. Ə.Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə doğru dəyişdiyini yazar.

1881-ci ildə Şuşada altı sınıflik Real Məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evine toplayaraq uşaqlarını bu məktəbə qoymalarını tövsiyə edir, atası da canişinə söz verərək oğlu Əhmədi Şuşa Real Məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şinayevski və riyaziyyat müəllimi olan Palekarpin ona böyük

təsiri olub.

Hər iki müəllim çar rejiminə qarşı idil və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazar ki, bu məktəb şəhərin erməni məhəlləsinə yerdə yerləşirdi. 45 şagirddən yalnız beş müsəlman uşağı idil. Erməni şagirdlərin bu azlıq qarşı münasibəti çox aqressiv olub, müsəlmanları daim incidiblər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk edib, yalnız Əhməd təhsilini uğurla başa vura bilib.

Altıncı sinifi bitirdikdən sonra VII və sonuncu sinifləri Tiflisdəki 1 sayılı gimnaziyada oxuyan Ağaoğlu məktəbin tək türk şagirdi olur. Tiflisdə təhsil aldığı dövrda dostlarının təkidi ilə "Narodnik" Cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Ə.Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla doğma Şuşaya qayıdır. Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirir. Onun hər füsərtdə Şuşaya gəlməsi bu yerlərə nə qədər bağlı olmasından xəber verir. 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəsin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təccübələnir. Çünkü o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəldi. Aile türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımadı...

Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. Nəhayət, burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərden Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamanın oğlu Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu-cəbr imtahanından professorun verdiyi məsələni programdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq həlli düzgün olduğu halda qəbul etməməsi Ağaoğlunu məyus edir. Professorun bu davranışını gənc Ağaoğluda ruslara qarşı böyük nifret hissi yaradır.

### Şuşada ilk kitabxananın banisi

Əhməd bəy Vətəninə, doğulduğu Şuşaya, elmə, təhsilə və millətə hər zərrəsi ilə bağlı idil. Bunun nəticəsidir ki, Fransada təhsil aldıqdan sonra geri qayıdır 1896-ci ildə Şuşada ilk kitabxana açır. 1897-ci ildə H.Z.Ta-

giyevin dəvəti ilə Bakıya gəlib, "Kaşı" qəzetiñin baş redaktoru olub. O, eləcə də Ə.Hüseynzadə ilə "Həyat" qəzetiñə də redaktorluq edib.

Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağırın ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevrilir.

### Böyük ideoloq çar hökumətinə qarşı

1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurur. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbul köcməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın konqresine prezident seçilir. Sonradan gənc türklərin "İttihad və tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktori, "Türk yurdu" jurnalının redaktoru olmaqla İstanbul universite-

tində rus dilindən dərs keçir.

### Düşüncə və siyaset adamı

İctimai-siyasi fəaliyyətinin böyük bir hissəsi Türkiyə ilə bağlı olan Əhməd bəy Ağaoğlu həyatının otuz ilini burada keçirir. Bu müddətə də, həm Azərbaycan, həm də Türkiye cəmiyyəti üçün ölçüyəgelməz dərəcədə işlər görür. Bu işlərdən biri Azərbaycan və Türkiyə, eləcə də Türk dünyası siyasi tarixində xalqın şüurunda milli düşüncəni inkişaf etdirmək idi. Bu cohdən milliyyətçilik onun yaradıcılığının ilkin mərhələsində başlıca yer tutur. Onun həm yaradıcılığında, həm də fəaliyyətdə milliyyətçilik, vətəncilik, türkçülük amili mühüm rol oynayır.

Əhməd bəyin yaradıcılığının və fəaliyyətinin əsas istiqamətlərindən biri isə Türk-müsəlman dünyasında qərbləşmə, modernləşməni nəinki təqdir etmək, həm də onun yollarını göstərməkdən ibarət idi. Bu istiqamət onu uzun müddət Türk dünyasında türkçü kəsim olaraq tanıtsa da, sovet elmi tərəfindən pantürkist kimi damğalanaraq vətənində yaradıcılığının araşdırılması uzun müddət qadağan olunub. O, həm də sovet rejimi tərəfindən bir islamçı, panislamist kimi qələmə verilib. Bu da onun islamın dünəni, bu günü və problemləri lə bağlı elmi yazılarının dərc olunmasından, yeni fikir və ideya müəllifi olmasından irəli gelirdi.

Görkəmli fikir adamının Türkiyədəki dərnəkçilik və mətbuat fəaliyyəti sistemliliyi, yenilikçiliyi ilə yeni bir yolu, ictimai-siyasi tendensiyənin əsasını qoyur. Bunun nəticəsidir ki, yeni qurulan Türkiye hökumətində Mustafa Kamal Atatürk Əhməd bəyə böyük etimad göstərir. İlk dəfə görüşdükləri halda həmyerlimiz ilə bağlı Atatürkə yüksək təəssürat yaranır. O, Əhməd bəy Ağaoğlunu tərinin ən böyük türk ideoloqlarından biri hesab edir. Türkiye siyasi həyatında fəallığı ilə seçilən Əhməd bəyin əsas amallarından biri demokratik dövlət quruculuğu olub. Hətta bu xüsusda dəfələrlə ölkə rəhbərliyinə təklif və iradlarını bildirib, Atatürkün özü ilə bu barədə müzakirələr aparıb. İkinci və üçüncü çağrıda Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürk xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. Birgə fəaliyyətləri dövründə görkəmli ideoloq haqqında müsbət fikirlər səsləndirən Atatürk onun siyasetinə necə rəğbət bəslədiyini sadəcə bir cümlədə çox gözəl ifadə edir: "Bu qafa ancaq bir türkə ola bilər!" Bütün həyatı türkçülükə bağlı olan siyaset və düşüncə adamını bundan daha güzel təsvir etmək olmazdı.